



**Faiq Ələkbərli**  
*AMEA Fəlsəfə  
 İnstitutunun  
 aparıcı elmi işçisi,  
 dosent, fəlsəfə üzrə  
 fəlsəfə doktoru*

### III Yazı

*XX əsrin əvvəllerində Azərbaycan Türk aydınlarının Türkçülük və Turanlılıq baxışları. Beləlikdə, "tarixi-coğrafi Azərbaycan" əhalisinin böyük çoxluğu türk olmasına baxmayaq, çar Rusiya-sı ideoloqlarının ve ingilis dəstəkləri irançı ideoloqlarının sayəsində müxtəlif adlarla adlandırmış mağaza başlanmışdı. Şübhəsiz, belə bir durumda quzeyli-güneyli Azərbaycan türklerinin həm Qacarlar dövlətinin qurucusu kimi ingilis-rus dəstəkləri irançılara, buna paralel də olaraq dönyanın jandarmı olmağı bacarmış çar Rusiyasına qarşı mücadilə aparmaları çox çatın idi. Məhz belə bir şəraitdə ən doğru yol "tarixi-coğrafi Azərbaycan"la Turklüyün, Turanlılığın bütünlüyündə çıxış etmək idi ki, bunun mühüm cizgilerini 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllerində Əli bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Əbdülkəliq Cənnəti, Ö.F.Nemanzadə, M.Hadi, Hüseyin Cavid kimi milli ziyalılarımız ortaya qoymuş, daha sonra Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Əmin Abid, M.B.Məmmədzadə və başqaları da bu yolun ən qızgın tərəfdarları olmuşdur.*

XIX-XX əsrlərin qoşlaşğında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və başqa aydınlarımızla müqayisədə "Iran", "Iranlılıq" ideolojisinin əsil mahiyyətini vaxtında anlayan və ona qarşı Türkçülük, Turanlılıq ideyalarını irəli sürən Əli bəy Hüseynzadə olmuşdu. Turanlı ləqəbiyle yazılar, şeirlər yanan Hüseynzadənin "Türkler kimdir və kimlərdən ibarətdir" (1905) əsəri bizcə, Turanlılığı, Türk-Turan mədəniyyətine giriş olmaqla yanaşı, Azərbaycan türklerinin Turan daxilində mühüm yer tutduğunu ifadə etmişdir. Çünkü bu əsərdə "əcdadımızın müştərək mənşəyi Turan'a işqi tutulmağa cəhd göstərilir ki, burada da Azərbaycan türklerinin Türk-Turanlı olduğunu və Azərbaycan türkəcəsinin də Turan dil ailəsinə aid Türk dilindən başqa bir dil olmadığına açıq şəkildə ifadə etmişdir. Bize, "Türkler kimdir və kimlərdən ibarətdir?" tarixi-felsefi əsərində Hüseynzadə Turan məfkuresinin, Turan dil ailəsinin təməl prinsiplərini ortaya qoymuşdur. Türk xalqlarını başqa adla Turan milletləri ya da "Əssənəyi-Turaniyyə" kimi də qələmə alan Hüseynzadəyə görə Alp Ər Tonqa, Atilla, Çingiz xan, Əmir Teymur hər biri Türk oğlu türkdürler (Hüseynzadə 1997, 215-217). Türk anlayışı ilə nisbətdə Turanı daha geniş anlamda götürən Hüseynzadəyə görə,

macar, fin, türk, moğol, yapon və başqa diller də Turan dil ailəsinə aididir (Hüseynzadə 1997, 219-220).

Azərbaycan türkleriyle "Iran" farslarının adət-ənənələri arasında fərqləri otaya qoyan Turanlılığın ideoloqu Ə.Hüseynzadə bildiridi ki, Qacarlar dövlətində yaşayış turklerin böyük qismi də məhz Turana bağlı Azərbaycan türkəridir. Bütün bunlarla yanaşı, Turanlılığın ideoloqu, eyni zamanda bir Türk aydını olaraq "Iran" a, "Iran millet" inə olan sevgisine aydınlıq gətirməye çalışmışdır: "Bizim kimi ümum sair türklerin İran'a olan məhəbbəti İranın şimalən həm türk, həm müsəlman, cənubən dəancaq müsəl-

fars şovinistlərinə demək isteyirdi ki, farslarla türkleri bir arada tutan "ortaq vətən" ya da fars mədəniyyət, fars dini (zərdüştük), fars dili deyil, İslam dini və İslam mədəniyyətidir. Əger farslar türkərlər onları birləşdirən əsas bağdan, yəni İslam mədəniyyətindən uzaqlaşış fars dininə (Zərdüştliyə), fars mədəniyyətinə üz tutmaq niyyətindədirlər. Türkler onların yoluya getməyəcəkdir, çünki türklerin öz yolu vardır (Hüseynzadə 1996, 184).

*"Atəsi-Zərdüştü heç bir vaxt təqdis edəməyəcəyiz. Biz Zərdüştə Buddha və Konfusi ilə bərabər ancaq hörmət edə bilərəm" deyən Hüseynzadə şəhəlik məzəbənin də "Iran"ın, fars mədəniyyəti*

ilk dövrlərdə siyasi romantik türkçülərin ideyaları daha geniş yayılmışdır ki, onların siyasi lideri Ənvər Paşa olduğu halda, turanlılığın ideoloqları Əli bəy Hüseynzadə və Ziya Gökalp olmuşlar. İlk dövrlərdə əsasən mədəni türkçülüyü və turanlılığı təbliğ edən Əli bəy Hüseynzadə "İttihad və Tərəqqi" partiyasının qurucularından biri kimi, Türkiyənin başçılığı altında böyük Turan dövlətinin qurulmasını hədəfləmişdir. Ə.Hüseynzadənin Turanlılığı hədəfləyən "üçlü" (islamlıq, türklik və müasirlik) düsturu da çox keçmədən Türk-İslam aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Ziya Gökalp tərəfindən dəstəklənmişdir...

dən qurtulan türk ictimai-siyasi düşüncəsi birdən-bire indi çatlığı gerçək milli ideyaya o anda qata bilməzdi. Bu psixoloji baxımdan aydır. Müharibə və ümumi təhlükə şəraitində "İslam birliliyi" kimi böyük və əhatəli şüardin imtina edən millətlər onun əvəzinə eyni təsir gücünə malik bir şurə irəli sürməli idilər. Bu, ancaq milli birlik ola bilərdi: «Din birliliyi çağrı keçdi, indi tarixi uluslar-millətlər irəli aparır. Yaşasın, Dunaydan Altayadək türk uluslarının birliliyi!» (Rəsulzadə 2012/1, 51-52).

Həmin dövrə Hüseynzadənin Turanlılıq ideyasını Türkiyədə ən şox müdafiə edən isə Ziya Gökalp olmuşdur. O, "Türkles-

## Azərbaycan Türk Aydınlarının Turanlılıq Fəlsəfəsi

man bulunduğu üçündür, yoxsa sade farslıq üçün deyildir. İran farsları ilə bərabər bədəni-ümumi İslama bir Üzv bulunduğuqca bizim ona riayetimiz bir kamaldır. Lakin farslar İranı özləri ilə bərabər vücudi-İslamdan ayrı bir şey hesab etməyə və məzahib-iislamiyyənin heç birine qənaət etməyərək, yenidən Zərdüştü "təqdis" və mədəniyyətini əhya ya qalxışdırıqca bizim onlarla heç bir əlaqəmiz olamaz. "Füyuzat"ın tutduğu yol türklik, müsəlmanlıq və avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə mütədəyyin və Avropa mədəniyyəti-haziresilə mütəməddin olmaqdır. Yoxsa farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti ilə mədəniyəşmək deyildir. Şəhərimizdə farsi lisanında çıxaraq üstü örtülü bir Şərq bürokratiyası qoxusu neşr edən "Həqayiq" məcmuəsi "Həblülmətin" cərideyi-mötəbə-

*nin adına çıxılmasına qəti etiraz edirdi. İkincisi, Hüseynzadə farslara xəbərdarlıq edirdi ki, "Iran" əsasən iki hissədən ibarətdir, onun da yalnız güneyində farslıq, fars dili, fars mədəniyyəti hakimdir. "Iran"ın şimalında, o cümlə-*

Gökalp tərəfindən dəstəklənmişdir (Akçura 2010, 209). Çünkü o, həmin dövrə nəzəri-fəlsəfi yönü "üçlü" düsturunu bütün Türk-İslam dünyası üçün irəli sürmüştə, ondan sonra bütün Türk milətləri, o cümlədən Azərbaycan

mək, müasirləmək və islamlaşmaq, "Qızıl Alma" və digər əsrlərində Turan Ülküsünü müdafiə etmişdir. Gökalp yazdı ki, Rusiya daşılib viran, Türkiyə böyük türk Turan olacaqdır. Ə.Hüseynzadənin "İslam əqidəli, Türk qanlı və



*İlk dövrlərdə siyasi romantik türkçülərin ideyaları daha geniş yayılmışdır ki, onların siyasi lideri Ənvər Paşa olduğu halda, turanlılığın ideoloqları Əli bəy Hüseynzadə və Ziya Gökalp olmuşlar. İlk dövrlərdə əsasən mədəni türkçülüyü və turanlılığı təbliğ edən Əli bəy Hüseynzadə "İttihad və Tərəqqi" partiyasının qurucularından biri kimi, Türkiyənin başçılığı altında böyük Turan dövlətinin qurulmasını hədəfləmişdir. Ə.Hüseynzadənin Turanlılığı hədəfləyən "üçlü" (islamlıq, türklik və müasirlik) düsturu da çox keçmədən Türk-İslam aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Ziya Gökalp tərəfindən dəstəklənmişdir...*

rəsində ibrət almış idi, anlamlı idi ki, farslığın, fars lisanının, fars əfkərinin meydani-ictahidi İranın cənubi ilə, Belucistan və Hindistandır, yoxsa Azərbaycan, Qafqaz, Rusiya və ələlüməm Baykal gölündən Afrika səhrayı-kəbirinə qədər imtidad edən Türk aləmi-müəzzəmi deyildir" (Hüseynzadə 1996, 180).

Hüseynzadənin bu fikirlərindən önce belə bir nəticə çıxarılmış olar ki, Türklerin, Türk aydınlarının "Iran"a olan sevgisi "Iran"ın quzeyinin türk-müsləman, güneyinin (farsdillilərin) isə müsləman olmasına görədir. Əger farsdillilər nə zamansa müsləmanlıqlıdan imtina edərək zərdüştliyə döñərlərsə, türkler birmənalı şəkildə onlardan ayrılaçılardı. Başqa sözə, Hüseynzadə "Iran mədəniyyəti" adı altında zərdüştlik maskasına bürünmüş

dən Azərbaycanda, Xorasanda isə türklik, Türk dili, Türk mədəniyyəti mövcuddur ki, bu da, Baykaldan başlayıb Afrika səhralarına qədər geniş bir ərazidə Hökm sürən Türk aləminin (Turanın) ayrılmaz bir hissəsidir.

Qeyd edək ki, Türkçülük, Turanlılıq ideyaları XX əsrin əvvəllerində əsasən iki istiqamətdə: 1) vahid Turan-Türk dövlətinini arzulayan siyasi romantiklərlə; 2) ayrı-ayrı müstəqil türk dövlətlərinin yaranmasını müdafiə edən gerçəkçi, yaxud da federalist (Türk Federasiyası) türkçülər şəklinde meydana çıxmışdır. Siyasi romantik türkçülər daha çox qan qohumluğunu, dil və din birliyini öne çəkdikləri halda, gerçəkçi türkçülər önce ayrı-ayrı türk dövlətlərinin yaranmasını və gələcəkdə onların federasiya şəklinde birləşməsini arzu edirdilər.

türkəri (M.Ə.Rəsulzadə və b.) və Türkiyə türkəri (Z.Gökalp və b.) eyni dərəcədə yararlanmışlardır. Y.Akçuranın təbrinə deşək, İstanbulu türk-islam dünyaşının siyasi-ideoloji mərkəzi kimi görünen Hüseynzadə siyasetdə olduğu kimi, dil və ədəbiyyatda, mərkəzi Osmanlı olmaq üzrə türkçülük, yəni osmanlı türkçülüyü, hətta turanlılıqla təkan verən ilk ziyalıdır (Akçura 2010, 212). M.Ə.Rəsulzadə doğru qeyd edirdi ki, həmin dövrə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və onların həmfikirlerinin irəli sürdükleri ümumi türkçülük ideyası ayrı-ayrı türk etnoslarında (azərbaycanlıları, krımlıları, tatarları, türkmənləri və b.) müstəqillik eşqi yaradaraq onları inqilablaşdırılmışdır. Bu məsələləri çox doğru dəyərləndirən milli ideoloq Rəsulzadə yazdı: «Panislamiz-

"Avropa qiyafəli" şurənini mənim-səməsinin nəticəsi olaraq Gökalp da Türk millətindənəm, İslam ümətindənəm devizləri ilə yanaşı, "qərb mədəniyyətindənəm" də deyirdi (Gökalp 1991, 63). 1912-1913-cü illərdə "Türk yurdı" jurnalında dərc etdirdiyi "Türkəşmək, islamlaşmaq və müasirləşmək" başlıqlı silsilə məqalələrində Z.Gökalp yazdı ki, Türkiyədə üç fikir cərəyanı var: müasirləşmək, islamlaşmaq və türkəşmək (Gökalp 2005, 19-20).

*Əli bəy Turanının Turanlılıq məfkurusu Azərbaycan türkəri arasındakı geniş əks-səda doğruluğudur. Belə ki, Əhməd bəy Ağaoğlu, Əbdülkəliq Cənnəti, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Yusif Ziya Talibzadə, Əlabbas Müznib, Məhəmməd Hadi, Hüseyin Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənşəminli, Ümgülsüm, Məhəmməd Əmin Rəsulzadə və başqaları birmənalı şəkildə Turanlılıq məfkurusundən çıxış ediblər. Sadəcə, Azərbaycan Turançılarından bir qismi (Ə.Cənnəti, A.Şaiq, Ə.Cavad, H.Cavid və b.) Turanlılıqlı bədəni, digər qismi (Ə.Ağaoğlu, Ə.Müznib, M.Ə.Rəsulzadə və b.) isə elmi formada əks etdirmişlər.*